

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

"Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolu var. Ölkəmiz son dövrlər bu sahədə bir sıra vacib addımlar atır. Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilir, həmçinin 25 qıqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi "yaşıl enerji"nin da-

xili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamaya davam edəcək".

Bu fikirləri Prezident İlham Əliyev fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində iştirak

etdiyi "Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi" mövzusunda "dəyirmi masa"da səsləndirib. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlət başçısı diqqətə çatdırıb ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

İlham Əliyevin qlobal təşəbbüsleri Münhen Təhlükəsizlik Konfransında da təqdir olunaraq böyük dəstək qazandı

Əvvəli 1-ci sah.

Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən "Cənub qaz dəhlizi"nin genişləndirilməsidir.

51 milyard kubmetrlik qaz nəqli

İlham Əliyev qeyd edib ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Ötən il Bakıda Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdəşliğə dair Anlaşma Memorandumun imzalandığını xatırladan dövlət başçısı vurgulayıb ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək.

Tədbirdə digər çıxış edənlər Azərbaycanın ötən dövrə, xüsusilə keçən il Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəsini xüsusü vurğulayaraq ölkəmizlə bu sahədə əməkdaşlığı yüksək qiymətləndirib onun davamlı olacağına əminliklərini bildiriblər.

Qeyd edək ki, hər ilin fevral ayında Almaniya Federativ Respublikasının ərazisine görə ən böyük regionu olan Bavariya bölgəsinin inzibati mərkəzi Münhen şəhərində təşkil edilən Münhen Təhlükəsizlik Konfransı (MTK) beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu sayılır, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüsler üçün platforma rolunu oynayır.

Konfransın missiyası dövlət və hökumət başçıları, siyasetçilər, parlamentarilər, araştırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir. MTK əsas konfransla yanaşı, həm tədbir çərçivəsində, həm də il ərzində müxtəlif mövzularda və fərqli regionlarda müzakirə görüşləri təşkil edir. Konfransın ilkin fokusu Trans-Atlantik və Avropa təhlükəsizliyi məsələləri olsa da, son illərdə qlobal əhəmiyyət kəsb edən mövzulara da yer ayrılır, coğrafi şaxələndirmə aparılır.

Ümumiyyətlə, Münhen Təhlükəsizlik Konfransı hərtərəfli təhlükəsizlik konsepsiyasını etibarla edir. Yəni ənənəvi milli və herbi təhlükəsizlik anlayışları ilə möhdudlaşmayaraq, digər əhəmiyyət kəsb edən iqtisadi, ətraf mühit, humanitar sahələrə də yer ayırır.

Tarixi debat, İlham Əliyevin Paşinyana keçdiyi diplomatiya dərsi

Azərbaycan konfransın illik görüşlərində müntəzəm olaraq fəal iştirak edir. Bu ilki Münhen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də Prezident İlham Əliyevdir.

Münhen Təhlükəsizlik Konfransı dedikdə Azərbaycan xalqının yaddaşına həmişəlik həkk olunmuş hadisə - 2020-ci ilin fevral ayında konfrans çərçivəsində keçmiş Ermenistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın dövlət başçısı və Ermənistənən baş naziri arasında keçirilmiş canlı debat gəlir. Azərbaycan və Ermənistən rəhbərləri arasında tarixdə ilk və indiyə qədər yeganə canlı efir debatı olduğunu üçün ona maraq da çox böyük idi.

Həmin debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və saadsız şərhərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüğünü nümayiş etdirdi, bununla da Ermənistən və dünya erməniliyinin uzun illər ərzində apardığı tabliğata sarsıcı zərbə vurdu.

Məhz o tarixi debatın keçirildiyi həmin ilin sonunda Azərbaycan Vətən müharibəsində qalib gələrək düşməni qarşısında diz çökdürdü və tariximizin ən şanlı səhifəsini yazdı. Tarixi zəfərlə Azərbaycan işgal altında olan torpaqlarını geri qaytarı.

Cənab İlham Əliyevin bu ilki konfransda iştirakı da diqqət mərkəzindədir. Məhz Azərbaycan Prezidentinin konfransın əsas programındaki iki iclasda iştiraka dəvət edilməsi onun lider və natiq kimi şəxsiyyətinə böyük hörmətin göstəricisi, habelə ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal məşhurlaşmış aktual mövzu üzrə və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun qəbul edilməsi, tanınmasıdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunması, enerji məşrutlarının şaxələndirilməsi, "yaşıl enerji", regional kommunikasiya xətlərinin açılması, Orta dəhliz kimi məsələlərdə ölkəmizin təşəbbüsleri və apardığı uğurlu siyaset, qurdüğü səmərəli əməkdaşlıq əlaqələri, Cənubi Qafqazda fəal şəkildə təşviq etdiyi sülh gündəliyi Münhen Təhlükəsizlik Konfransı kimi mötəbər forumun maraq dairəsindədir.

**Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"**